



## GÜBRƏLƏMƏ

### GÜBRƏLƏMƏ SİSTEMLƏRİ

Gübrələmə sistemləri (fertigasiya) damcı suvarma sistemlərində su və gübrəni birlikdə tətbiq etməyə imkan yaradan texnologiyadır. Bu sistemlər kənd təsərrüfatında məhsuldarlığı artırmaq, su və gübrə sərfini azaltmaq üçün geniş istifadə olunur.

#### **İSTİFADƏ SAHƏLƏRİ:**

• Suvarma sistemləri.

#### **XÜSUSİYYƏTLƏRİ:**

- Suvarma sisteminə tam integrasiya oluna bilər;
- Müasir gübrələmə sistemləri avtomatik idarəetmə ilə təchiz olunub, bu da prosesi asanlaşdırır;
- Avtomatik gübrələmə sistemi torpağın nəmliyi, pH səviyyəsi və qida maddələrinə əsasən gübrələmə prosesini tənzimləyir;
- İstifadəçi müxtəlif gübrələmə rejimlərini seçə və avtomatik cədvəl qura bilər;
- Gübrəni su ilə tam həll edib homogen məhlul hazırlayır;
- Bitkilər bərabər və düzgün qidalanması nəticəsində daha sağlam və məhsuldar olur;
- Əl əməyinə ehtiyacı azaldır;
- Torpaq təbəqələrinin sıxılmasının qarşısını alır, çünki gübrə birbaşa kök zonasına çatdırılır;
- Materialına görə metal və plastik gübrə çənləri arasında seçim etmək mümkündür;
- Metal gübrə çənləri paslanmaz polad və ya yüksək dayanıqlı karbon poladdan hazırlanır. Uzunmüddətli istifadə üçün dayanıqlıdır. Temperatur və təzyiqə qarşı yüksək müqavimət göstərir. Gübrənin kimyəvi tərkibindən az təsirlənir, korroziyaya qarşı xüsusi örtüklə təchiz olunur;
- Plastik gübrə çənləri polietilen (PE), polipropilen (PP) və ya digər yüksək sıxlıqlı plastiklərdən hazırlanır. Kimyəvi maddələrə qarşı müqavimət göstərir. UV şüalara davamlıdır. Kiçik və orta ölçülü təsərrüfatlar üçün ideal seçimdir. Daşınması və quraşdırılması asandır.

**AGRODRIP**  
suvarma sistemləri



**TEXNİKİ  
KATALOQ**

# GÜBRƏLƏMƏ

## GÜBRƏ ÇƏNİ

|                             |                   |
|-----------------------------|-------------------|
| Korpus materialı            | ST-37             |
| Maksimum işləmə təzyiqi     | 8 bar (116 PSI)   |
| Maksimum işləmə temperaturu | 60 °C (140 F)     |
| Toz boya                    | Epoksid-Polyester |

| Çən tipi   | D    | G   | C   | T   | H    | H1   | Həcmi | Çəki |
|------------|------|-----|-----|-----|------|------|-------|------|
|            | inch |     |     |     | mm   |      | lt    | kg   |
| Vertikal   | 15   | 1/2 | 1/2 | 1/2 | 330  | 790  | 60    | 20   |
|            | 18   | 3/4 | 3/4 | 3/4 | 500  | 960  | 100   | 30   |
|            | 24   | 1   | 1   | 1   | 600  | 1060 | 200   | 56   |
| Horizontal | 18   | 3/4 | 3/4 | 3/4 | 500  | 740  | 100   | 33   |
|            | 24   | 1   | 1   | 1   | 600  | 860  | 200   | 59   |
|            | 24   | 1   | 1   | 1   | 750  | 860  | 300   | 66   |
|            | 24   | 1   | 1   | 1   | 1000 | 860  | 350   | 82   |
|            | 24   | 1   | 1   | 1   | 1500 | 860  | 500   | 108  |



## QARIŞDIRICILI XROM GÜBRƏ ÇƏNİ

| Xüsusiyyətləri                                   | Həcmi              |
|--------------------------------------------------|--------------------|
| 2 mm-lik paslanmayan polad korpus                | 1000 lt<br>2000 lt |
| Paslanmayan poladdan mikser bıçağı mili          |                    |
| Dövr düşürücü reduktor və motor (37d.d./ 0.55kw) |                    |
| Nasos 6 barda 2m³/saat                           |                    |
| İki açarlı elektrik yuvası                       |                    |



## QARIŞDIRICILI PLASTİK GÜBRƏ ÇƏNİ

| Xüsusiyyətləri                                   | Həcmi   |
|--------------------------------------------------|---------|
| Korpus polietilen plastik materialdan            | 1000 lt |
| Paslanmayan poladdan mikser bıçağı mili          |         |
| Dövr düşürücü reduktor və motor (37d.d./ 0.55kw) |         |
| Nasos 6 barda 2m³/saat                           |         |
| İki açarlı elektrik yuvası                       |         |
| Üçayaqlı dəmir çərçivə                           |         |



## AVTOMATİK GÜBRƏLƏMƏ SİSTEMİ

| XÜSUSİYYƏTLƏRİ                                                                            |
|-------------------------------------------------------------------------------------------|
| Original interfeys proqramı                                                               |
| Ardıcıl və ya proqramlaşdırılmış suvarma təyin etmək bacarığı                             |
| Tarixə görə proqramlaşdırıla bilən suvarma imkanı                                         |
| Web və mobil proqram təminatı ilə uzaqdan monitoring və idarəetmə                         |
| Paslanmayan xrom şassisi                                                                  |
| Mütənasib klapanlar və ya istəyə bağlı olaraq açma/söndürmə klapanları ilə EC-pH nəzarəti |
| Hədəf venturi sistemi (1+1, 2+1, 3+1, 4+1, 5+1... istəyə görə seçilə bilər)               |
| Sensor dəyərlərinə görə və ya unikal dizayn ilə EC-pH Gübrələmə Litr/Nisbat               |
| Ehtiyaclarınıza uyğun ekran ölçüsünü təyin etmək imkanı                                   |
| Suvarma sisteminizə tam nəzarət Linux əsaslı kompüter və proqramı ilə                     |
| İstifadəçi girişinin idarə edilməsi ilə icazəsiz istifadədən qorunma                      |
| Hadisə qeydləri və hesabatlarla real monitoring və hesabat                                |
| 16 klapan və suvarma sisteminə nəzarət (CAN protokolu ilə əlavə kartlarla artırıla bilər) |
| SMS vasitəsilə 24/7 siqnalizasiya idarəsi                                                 |



### VENTURİ SETİ

| DİMAETR |
|---------|
| inch    |
| 1"      |
| 2"      |



### GÜBRƏLƏMƏ VENTİLİ

| DİMAETR   |      |
|-----------|------|
| DN / inch |      |
| 50        | 2"   |
| 65        | 2 ½" |
| 80        | 3"   |
| 100       | 4"   |
| 125       | 5"   |